


Naxçıvan Muxtar Respublikası – 100

(əvvəli XQ-nin 9 fevral
2024-cü il tarixli sayında)

1918-ci ilin may-iyun aylarında ermənilər və A.Ozanyanın başçılığı ilə daşnak yaraqlıları Naxçıvan diyarına yiyələnmək üçün öz faaliyyətlərini daha da genişləndirdilər. Silahlı quldur dəstələri diyarada azərbaycanlı əhalisi divan tutur, yaşayış məntəqələrini dağdır, etnik təmizləmə siyaseti aparır, yerli azərbaycanlıların sayını sümü surətdə azaltmaq üçün hər cür vəhşi vasitələrə əl atırdılar. Onlar Naxçıvanın ən yaxın vaxtlarda daşnak hökumətinə birləşdiriləcəyi barədə yalan məlumatlar yayır, bu yerlərin yenicə elan edilmiş Ermenistanın bir hissəsi olduğunu iddiə edirdilər.



Azərbaycanın ayrılmaz hissəsi

Yerli idarəetmə sisteminin yaradılması

Erməni daşnakları Naxçıvan qəzasının bir sıra kəndlərini və Culfa işğal edən zaman – 1918-ci il mayın 17-də kapitan Xəlil bəyin başçılığı ilə türk hərbi heyəti Naxçıvana gəldi. O, bölgəyə goldikdən sonra Naxçıvani gözlənilən erməni təcavüzündən qorumaq üçün yerli gənclərdən könüllü hərbi dəstələr təşkil etməyə başladı.

Batım müqaviləsinə əsas götürən Osmanlı dövləti qəti tədbirlər görməyə məcbur oldu, IX Orduna Naxçıvana kömək etməyi tapşırıldı. IX Ordunun tərkibində olan XI Qafqaz diviziyası 1918-ci il iyulun əvvəlində erməni dəstələrini möğlüb edərək Naxçıvan şəhərini yaxınlaşdırıldı. İyul ayının 20–21-də baş vermiş döyüşlərdən sonra şəhər erməni qüvvələrindən təmizləndi, Culfa isə azad edildi.

Naxçıvan bölgəsi türk qoşunlarının nəzarətinə keçdikdən sonra burada Osmanlı sistemə uyğun inzibati idarəetmə sistemi yaradılmağa başlandı. Alay komandiri Sürəyyə bay qəza rəisi təyin edildi. Sürəyyə bəyin əmri ilə Naxçıvan Milli Komitəsi ləğv edilərək yerində jandarm, ədliyyə və bələdiyyə idarələri yaradıldı. Jandarm komandanlığı Məmməd Əli xan, onun müaviniyinə Qəni bəy Vəzirov, Baladıyyə idarəsinə rəisi Cəfərqulu xan, üzvləri isə Hacı Abdulla Şeyxov və Tağı Nağıdalyev təyin edildilər. Əldiyə möhkəməsinə isə Şeyx Kərim Axundzadə, Cabbar Kələntərov, Vəliağ Kəndliński, Abbasqulu bəy Tahirov və İbrahim paşa Kəngərlinski təyin olundular.

Bir müddət sonra ordunun Təbrizə getməsi ilə əlaqədar Sürəyyə bəyin yerinə mayor Əli Şəfiq bəy təyin olundu, o isə öz növbəsində bir sıra inzibati döyişikliklər etdi. Türk komandanlığının Naxçıvanda hərbi vəziyyət elan etdi, yerli əhalidən özünümüdafiə dəstələri təşkil edərək onlara hərbi təlim keçməyə başladı.

Birinci Dünya müharibəsində möğlüb olan Osmanlı dövləti oktyabrın 30-da Mudros sazışını imzalamışa məcbur oldu. Müqaviləyə görə Osmanlı dövləti Azərbaycanı, eləcə də Naxçıvanı ingilislərin himayəsinə vermişdi. Siyasi vəziyyət həddindən artıq çətin və mürəkkəb idi.

Araz-Türk Cümhuriyyəti

Noyabrın ilk günlərində osmanlı qüvvələri Naxçıvanı türk etməyə başladılar. Ordu komandanı Yaqub Şövqü paşanın

telegramında göstərilirdi ki, tərxis olunan ehitiyat zabitlərindən Naxçıvan bölgəsində yaranılan təşkilatda işləmək istəyənlər orada qala bilərlər, ancaq osmanlı forması geyməsinlər. Alınan əmra görə Xəlil bəy və yoldaşlarının bir qrupu Naxçıvanda qalırdı. Türk ordusu Naxçıvandan çıxandan sonra bölgədə 5 zabit və 300 əsgər qaldı.

1918-ci il noyabrın 18-də Naxçıvan diyarını və ətraf əraziləri erməni daşnaklarının işğalından qorumaq üçün Araz-Türk Cümhuriyyəti yaradıldı. Araz-Türk Cümhuriyyətinin həkimiyyətinə verilməsi təklifini irali sürdürlər. General Tomson erməni rəhbərlərinə təklif edirdi ki, Qarabağın və Zongəzurun Azərbaycana verilməsini qəbul edərlərə, Qars və Naxçıvanın onların nəzarəti altına keçməsini kömək edəcəkdir.

Milli Şuranın sədri Cəfərqulu xan 1919-cu il fevralın 26-da general-qubernator F.Lauteño məktub göndərərək bölgənin müsəlmanların iradəsinin əksinə olaraq, Ararat (Ermenistan) Respublikasına verilməsinə etiraz etdi. Ingilislər bir tərəfdən Naxçıvanın Azərbaycanın bir hissəsi olduğunu tanır, digər tərəfdən daşnak Ermenistanının həkimiyyətinə verilməsi təklifini irali sürdürlər. General Tomson erməni rəhbərlərinə qəbul edirdi ki, Qarabağın və Zongəzurun Azərbaycana verilməsini qəbul edərlərə, Qars və Naxçıvanın onların nəzarəti altına keçməsini kömək edəcəkdir.

1919-cu il iyulun əvvəllərində ingilis qoşunları Naxçıvanı türk etməyə başlayanda Naxçıvan əhalisi erməni işgalçılara qarşı mübarizəyə başladı. Ermənilərə qarşı vuruşan könüllülərin sayı 10 min nəfərə çatırdı. İrəvandakı səlahiyyətli nümayəndə M.Təkinski vəzifəsi ilə Azərbaycan hökuməti naxçıvanlıları geniş siyasi, diplomatik və maliyyə yardımı göstərirdi.

Ermənilərin bölgədəki faaliyyətinə son qoyulması ilə nəticələnən əsas hərbi hadisələr iyulun son günlərində baş verdi. Naxçıvan şəhəri ətrafında, Şahtaxtı, Yengicə və Naxçıvan stansiyalarında hərbi cəhətdən üstün olmalarına baxmayaraq erməni qüvvələri



Ermənilərin 1918-20 illərdə Naxçıvanda törətdikləri soyqırımlar.
Genocides committed by armenians in 1918-20 years in Nakhchivan.

Qədim türk yurdu –



məğlub edildilər, çoxlu silah-sursat, zirehlili qatar ələ keçirildi. Xanlıqlar kəndi döyüşsüz təslim oldu, 5 zabit, 95 əsgər əsir alındı, 600 tūfang qonimət götürüldü. Düşmənin Vedidə möhəkənlənmək cəhdini baş tutmadı, ermənilər burada 4 min canlı qüvvə itirdi.

Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri Nəsib bəy Yusifbəyli parlamentdəki çıxışlarında Naxçıvanın öz gücünü ilə ermənilərə möğlüb edərək ərazidən qovduqlarını və Azərbaycanla birləşməyə hazır olduğunu bildirmişdi.

İngilislərdən sonra ABŞ hərbi qüvvələri Naxçıvana galib burada "bitərəf, neytral zona" yaratmaq istəyirdi. 1919-cu il avqustun 22-də Paris konfransının Ermənistana Ali komissar təyin etdiyi polkovnik V.Haskell Ermənistandakı çıxışında daşnakların bu ərazilərə qarşı irəli sürdükərləri iddialarını müdafiə etmişdi. Bakıda AXC rəhbərləri ilə görüşündə isə bölgənin Azərbaycanın idarəciliyində saxlanacağı bildirmişdi. V.Haskell Naxçıvan və Şəhur-Dərələyəz torpaqlarını şəhərə "bitərəf zona" ya çevirmək və orada Amerika general-qubernatorluğu yaratmaq yolu ilə Naxçıvanı Azərbaycandan ayırmak cəhdələri boşu çıxdı.

AXC hökuməti ilə əlaqə

Hədəsələrin ən mürəkkəb vaxtında da bələ Naxçıvan əhalisinin inadlı mübarizəsi və Azərbaycan hökumətinin ciddi səyələri nəticəsində amerikalıların bölgəni "bitərəf zona" ya çevirmək və orada Amerika general-qubernatorluğu yaratmaq yolu ilə Naxçıvanı Azərbaycandan ayırmak cəhdələri boşu çıxdı.

Araz-Türk Cümhuriyyəti AXC ilə six əlaqələr yaratmaq çalışmış, onurla birləşmək üçün yollar aramışdı. AXC qarşılıqlı çətin vəziyyətə baxmayaraq Araz-Türk Cümhuriyyətinin müdafiə etmək üçün müəyyən tədbirlər görürdü. Azərbaycan hökuməti Naxçıvanı diyanara hərbi və maliyyə köməkliyə göstərir, onun Azərbaycanın ərazisi kimi qorunub saxlanılması üçün siyasi və diplomatik dəstək verirdilər.

hissəsidir və bu diyar milli həkimiyyət orqanları tərəfindən idarə olunacaqdır.

Naxçıvan bölgəsindəki vəzivət Azərbaycan Xalq Cümhuriyyəti dövlətinin və hökumətinin ciddi suradə narahat edirdi. 1919-cu il yanvarın 8-i və 25-də Naxçıvandakı vəzivət Azərbaycan parlamentində müzakirə edilmiş, yanvarın axırlarında isə İrəvan müsəlmanlarının homyelilər cəmiyyətinin nümayəndəsi Mirabbas Mirbağırov kömək üçün Araz-Türk Cümhuriyyətinə göndərdi. M.Mirbağırovun heyəti 23 və 25 fevralda hökumət üzvləri və nümayəndələrlə görüşdü. Müzakirələr zamanı Naxçıvanın Azərbaycana birləşdirmək barədə akt tərtib edildi. Akt siyasi, hərbi, iqtisadi, maddi və mənvi məsələlərə aid bəndlərdən ibarət idi. Akti hökumət üzvləri, Milli Şura üzvləri və əhalinin nümayəndələri imzaladılar və hökumət möhürü ilə təsdiq edildi.

M.Mirbağırov Naxçıvan səfərində mərəqəli nəticələr olda etmiş və bu nəticələri Azərbaycan Nazirlər Şurasına təqdim etmişdi. Təkiflər Azərbaycan hökuməti tərəfindən nəzərə alındı. Azərbaycan hökuməti Naxçıvan bölgəsinin problemləri ilə sistematiq məşğul olmağa başladı. Martin 16-da Bəhram xan Naxçıvanskını general-qubernator vəzifəsində Ə.Həsimbayov əvəz etdi.

Erməni işğalına son qoyulduğundan sonra bölgənin idarə edilməsindən çox mürəkkəb vəzivət yaranmışdı. Əslində, hakimiyyət 3 qüvvənin: Azərbaycan hökumətinin bölgədəki nümayəndəsi-general-qubernator S.Cəmillinskini, Türkiyənin hərbi nümayəndəsi Xəlil bəyin və Kəlbəli xan və onun tərəfdarlarının əlinde idi. Bölgənin ermənilərən azad edilməsində onlar birgə mübarizə aparalar da hakimiyyət bölgüstündə, diyanın idarə edilməsində onlar arasında fikir ayrılıqları var idi. Bu ziddiyyətləri aradan qaldırmış məqsədi ilə S.Cəmillinskii Xəlil bəy Naxçıvanı qoşunlarının baş komandanı, rütbəsi artırılmış Kəlbəli xanı isə onun könəkçisi, eyni zamanda, Naxçıvan qoşun dəstəsinin komandiri təyin etmişdi.

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədrleri olmuş ətli xan Xoyski və Nəsib bəy Yusifbəyli imkanları daxilində Naxçıvan diyanara hərbi və maliyyə köməkliyə göstərir, onun Azərbaycanın ərazisi kimi qorunub saxlanılması üçün siyasi və diplomatik dəstək verirdilər.

(ardı var)

İsmayıllı HACIYEV,
AMEA Naxçıvan bölməsinin sədri,
akademik